

B
5.86

**ABDULLA
ŞAIQ**

**TÜLKÜ
HƏCCƏ
GEDİR**



U
S.16

ABDULLA ŞAIQ



TÜLKÜ HƏCCƏ GEDİR



F. Kocəri adına
Azerbaycan Dövlət Uşaq
KİTABXANASI
iNV. № 80842




BAKİ. GƏNCLİK 1994

NƏŞRİYYATDAN

Əziz balalar, sizin sevimli yazıçınız Abdulla Şaiqin "Tülkü həccə gedir" mənzum hekayəsi ilk dəfə 1911-ci ildə Bakıda nəşr olunmuşdur. Ədib bu hekayəsində dini və dini adları əllərinde və sitəyə çevirib öz şəxsi mənfəətləri, gəlirləri üçün faydalanan ruhaniləri satiraya tutur, müqəddəs ziyarətgahlara ziyarətlərində müxtəlif məqsədlər güdən şəxsləri tənqid edir.

Abdulla Şaiq təhsilini məşhur din mərkəzlərindən biri olan Xorasanda (Məşhəddə) davam etdirmiştir. İlk əsərləri "Mirzə Abdulla Talibzadə" imzası ilə çap olunmuşdur. Ədib bütün ömrü boyu Allaha sarsılmaz inamla, islam dininə e'tiqadla yaşamışdır.

2015. İnd.



Tülkü qocalmış idi,
Şikardan qalmış idi.
Ov keçmirdi əlinə,
Ət dəymirdi dilinə.
Həftələrlə qalıb ac,
Dolanırdı yalavac.
Ova batmirdi dişİ,
Yaman keçirdi işi.
Günü olmuşdu qara,
Düşündü, tapdı çara:
Təsbeh aldı əlinə,
Şal bağladı belinə.
Ayaqlarında çarıq,
Başında tirmə sarıq.
Çiynində atlaz əba,
Əlində zorba əsa.
Ağlayırda, gedirdi
Çölleri seyr edirdi;
Olmuşdu mö'min bəndə.
Çatdı böyük bir kəndə.
Kənd ağızında bir xoruz,
Eşələnirdi yalqız.


Gördü ki, tülkü lələ,
Girmiş başqa bir şəklə,
Gəlir təsbeh əlində,
Bir şal qurşaq belində,
Ayaqlarında çarıq,
Başında tirmə sarıq,
Çiynində atlaz əba,
Əlində zorba əsa.
Ağlayır, təsbeh çekir,
Gözündən qan - yaş tökür...
Xoruz durub uzaqdan,
Baxdı ona bir zaman.
Dedi:— A tülkü lələ,
Neçin girdin bu şəklə?
Yoxsa sənə, ey baba,
Üz veribdir bir bəla?
Tülkü başın salladı,
Hönkür-hönkür ağladı.
Dedi:— A məstan xoruz,
Gözləri mercan xoruz !
Qocalmışam, düşmüşəm,
Sizi çox incitmişəm.
Mərndən daha qaçmayıñ,
Dərdlərimi açmayıñ.
Daha üzüm qaradır,
Qəlbim dolu yaradır.
Halal-haram qanmadım,
Qocalığı anmadım.
Sizi tutdum hey, yedim,
Allah kərimdir ! — dedim.
Yamanlıq olmuş işim,
Qanlar tökmüş bu dişim.
Mənim günahım çıxdur,
Halima yanın yoxdur.
İndi həccə gedirəm,
Daha tövbə edirəm.
Xoruz dedi: — Babacan,
Sənə bu canım qurban !
Daha bəsdir, ağlama,
Ürəyimi dağlama !



Haqq yolunu bulmusan,
İndi mö'min olmusan.
Qocalmisan, ay lələ,
Quyruğun var bir şələ.
Səni uzun yol yorar,
Məni özünlə apar.
Yolda qulluq edərəm,
Hər işinə gedərəm.
Tülkü baxdı həsrətle,
Cavab verdi hörmətle:
— Sağ ol, məstan xoruzum,
Sevimli əməlik quzum.
Yollar uzun, burama,
Tez ol, gəl düş arxama.
Hər gün namaz zamani,
Sən verərsən azanı.
Xoruz oldu sevincək,
Qanad gərdi yelkən tek.
Qanadını çırpıraq,
Uçub geldi qaçaraq,
Öpdü əl-ayağını,
Üzünü, qulağını.
Boynunu dimdiklədi,
Ona min dil söylədi.
Tülkü — ağızında virdi —
Təsbehini əvvirdi.
Ona həsrətlə baxdı;
Gözləri şimşək çaxdı.
Bir az söhbət etdilər,
Yola düşüb getdilər.

II

Gəldilər kəndə yaxın.
Toyuqlar axın-axın,
Küçədə dənlənirdi,
Yem tapıb şənlənirdi.
Gördülər tülkü lələ
Giribdir başqa şəklə:



Iri təsbəh əlində,
Bir şal qurşaq belində,
Ayaqlarında çariq,
Başında tirmə sarıq,
Çiyinində atlaz əba,
Əlində zorba əsa,
Gedir yol ilə birbaş,
Xoruza olmuş yoldaş...
Birdən qaqqıldaşdilar,
Bu hiyləyə çasdilar.
Toyuq-xoruzdan biri,
Gəldi bir az irəli,
Dedi: — A lovğa tülkü,
Quyruğu darğa tülkü!
Yoxdur səndə mərhəmət
Bizə verirsən zillət.
Gizli-gizli gecələr,
Kəndə girib bixəbər
Bizi çapır, çalırsan,
Hinə şivən salırsan.
Yoxmu bizim canımız?
Halalmıdır qanımız?
Etdik biz də bir tədbir,
Vardır yaxında çox «pir»;
Onlara ip bağladıq,
Nəzir verdik, ağladıq;
Kəsdik minlərcə qurban,
Verdik fəqirə ehsan;
Qəbul olmuş duamız,
Səni tutmuş ahımız.
Tülkü alışdı - yandı,
Əsasına dayandı;
Sonra başın salladı,
Hönkür-hönkür ağladı.
Dedi: — Düzdür, can xoruz,
Gözləri mərcan xoruz!
İndi üzüm qaradır,
Qəlbim dolu yaradır...
Yamanlıq olmuş işim,
Daşa dəysin bu dişim.



Qocalmışam, düşmüşəm,
Sizi çox incitmişəm.
Daha tövbə edirəm,
İndi həccə gedirəm...
Bu işə mat qaldılar,
Tülkүe yan aldılar.
Çaşdilar bu sözlərə,
Qan-yaş doldu gözlərə.
Söylədilər: — Ay lələ!
Qurban bu şirin dilə!
Xasiyyətin dəyişmiş,
Nə gözəl işdir bu iş!
Amandır, tülükü lələ,
Bizi apar özünlə.
Tülükü dedi: — Nə olar,
Gelin, gelin, balalar!
Uçub gəldi cümlesi;
Toyuq-xoruzun səsi
Çulğaladı hər yanı —
Kəndi, çölü, ormanı.
Bir xoruz oldu zirək
Uçdu dama sevincək:
— Quqquluqu! — çəkdi car, —
Olduq bizlər bəxtiyar:
Aydın olsun gözünüz,
Gelin, görün özünüz —
Tülükü olub peşiman,
Tökəmeyecek bir də qan.
Mö'min olmuş bu kişi,
Bizimlə yoxdur işi;
Ağlayır — tövbə edir,
Birbaşa həccə gedir...
Kənddə toyuq-cüçələr,
Bundan tutunca xəber,
Bir-birinə baxıdı,
Küyə düşdü, axıṣdı;
İşti doğru bildilər,
Uçub-qaćıb gəldilər.
Inandılar tülüküye,



Peşiman olmuş, — deyə
Biri öpür əbasın,
Biri dəmir əsasın.
Biri təsbeh,sarığı,
Biri kirli çarığı.
Batmış hamı sevincə,
Güldülər incə-incə.
Gətirdilər duz-çörək,
«Dərə xəlvət, tülübü bəy».
Dururdu kefi çox saz,
Baxırkı saymaz-saymaz.
Bir az söhbət etdilər,
Yola düşüb getdilər.
Çovuş oldu birisi,
Basdı kəndi cır səsi.
Keçdi dəstə başına,
Papaq endi qaşına.
Əlində uca bayraq,
Oxuyurdu o şaqraq.
Dəstə şən, təmtəraqla,
Gedir çovuş, bayraqla.
Tülübü düşmüş irəli,
Arabır dönüb geri,
Gizli-gizli baxırkı,
Ağzından su axırdı.
Sanki ölçüb-biçirdi,
Köklərini seçirdi.
Kəsilmişdi taqəti,
Gözləyirdi fürsəti.
Getdilər bir az daha,
Çatdılalar bir səhraya.
Tülübü dayandı, durdu,
Başladı hiylə qurdı.
Dedi: — Ay canım xoruz:
Gözəl məstanım xoruz,
Namaz vaxtıdır, dayan,
Çır ağaça ver azan.
Alıb tez dəstəməzi,
Qılıq burda namazı.



Xoruz çıxdı — ucadan,
Verdi gözəl bir azan.
Tülükü dedi: — Tez durun,
Namaz üçün səf qurun!
Olsun xoruz pişnamaz ,
Daha başlansın namazı!
Bağırdılar: — Yox, olmaz,
Bizim cinsə yaraşmaz.
Əslində pişnamazlıq,
Sənin şə'ninə layiq!
Tülükü dartdı özünü,
Turşutdu üz-gözünü,
Dedi:— Məndən çəkin əll!
Olmuşam çox bədəməl.
Öldürmək olmuş işim,
Qanlar tökmüş bu dişim.
Mənim kimi yaramaz
Olarmı heç pişnamaz?
Ariq xoruzun biri,
Gəlib keçdi irəli.
Tülükü baba yanladı,
Səfləri sahanıladı.

Kökleri düzdü sona,
Üreyi yana-yana
Hiyleni saz eylədi,
Durdu böylə söylədi:
— Mən keçmişəm lap sona,
Ürəyim dönmüş qana
Yalvarıram, yaradan
Keçsin günahlarımdan.
Peşimanam işimdən
Bezaram keçmişimdən
Artıq tövbə etmişəm,
Ağlamaq olmuş peşəm.
Siz namazı başlıyın,
Məni bir ölü sayın.
Deyib oturdu yerə,
Ağladı birdən-birə.
Səflər coşub-daşdırılar,
Namaza qalxışdırılar.
Dörd səf düzülmüş idi,
Gözlər süzülmüş idi.
Pişnamaz dedi: — Quqqu!
Azançı: — Quqquluqu!
Oxundu qısa dua,
Əyildilər torpağa,
Tülüq qaldırıdı başın,
Atdı mö'minlik daşın.
Baxdı ora-buraya,
Göz gəzdirdi sıraya.
Od parladı gözündən,
Yaman çıxdı özündən.
Sahmanladı işini,
İtilədi dişini.
Atdı təsbeh, əbani,
Sarığı, həm əsanı,
Baxdı o yan-bu yana,
Düz atıldı meydana.
Yırğalandı quyruğu,
Boğdu on beş toyuğu...
Durub o yerdə qalan,



F. Kötərl adına
Azərbaycan Dövlət Uşaq
KİTABXANASI
iNV. № 80842

Qurtardı tülküdən can.
Uçdu hərə bir yana —
Düzə, çölə, ormana.
Çölü basdı qışqırıq,
Qopdu böyük fisqırıq.
Tülkü işin bitirdi,
Ovlarını getirdi,
Çıxdı bir göy yamaca,
On gün yedi doyunca.



Az 2

§ 16

Şaiq A.

Ş. 16. Tülkü həccə gedir. B; Gənclik, 20 səh.

§ 4803060101
M 653 /07/-94 16-94

ISBN 5-8020-1136-x

Az 2

© Gənclik, 1984.
© Gənclik, 1994.

Kiçikyaşlı uşaqlar üçün

Abdulla Şaiq
Tülkü həccə gedir
(Mənzum hekayə)
Bakı, Gənclik, 1994.

Nəşriyyatın direktoru Ə. T. Əliyev.
Metbəənin direktoru M. Ali Önder

Rəssamı S. Vlasova, Redaktor R. Muradlı.
Bedii redaktoru F. Əfəndi, Texniki redaktörü L. Qarayeva.
Korrektörələri F. Resulova, A. Quliyeva.

Yayılmış 6. 06. 94. Çapa imzalanmış 17. 06. 94. Kağız formatı 60x90 1/8
Offset kağızı. Offset üsulu ilə. Şərti q.v. 2,5. Uçut neşr v. 2,0 Tirajı 50000. Sifaris № 1
450 M. Müqavilə qiyməti ilə.

Azərbaycan Respublikası Dövlət Mətbuat və Informasiya Nazirliyi.
"Gənclik" nəşriyyatı Bakı, Hüsnü Hacıyev küçəsi, 4.
Azərbaycan Türkiye "Göytürk" Nəşriyyat Poligrafiya və Ticarət şirkəti.

450m

